



Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

virtual müzakirə

Azərbaycanda ƏMTQ və SEQ üzrə qayda layihələrinin hazırlanmasına dair

SEQ-in həyata keçirilməsi üzrə

Qayda layihəsi: SEQ-in həyata keçirilməsi üzrə milli sxemin
təqdimatı

xanım Aysel Rzayeva, xanım Banuçiçək Axundzadə Nəsirova

18 avqust 2020-ci il

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

SEQ üzrə Qayda layihəsinin hazırlanması üçün hüquqi əsas

- “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2018-ci il 193 nömrəli Fərmanı
 - Fərmanın 1.1.5-ci yarımbəndi - strateji ekoloji qiymətləndirmənin aparılması qaydasının müəyyən edilməsi

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

SEQ-in aparılmasına əsas tələblər

- SEQ iqtisadi (və ya təsərrüfat) fəaliyyətlərin planlaşdırıldığı strateji sənədlərin, ərazi planlaşdırılması sənədlərinin hazırlanması mərhələsində tətbiq edilir
- **Planlaşdırıcı orqan** SEQ-i Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Ekoloji Ekspertiza Agentliyi (DEEA) ilə ilkin məsləhətləşmələrdən sonra başlayır.
- Planlaşdırıcı orqanın cəlb etdiyi ƏMTQ üzrə təşkilat tərəfindən SEQ-i icra edir və SEQ sənədini hazırlayır.
- Hazırlanan SEQ sənədi hazırlanaraq “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət ekoloji ekspertizasından keçirilməsi üçün Dövlət Ekoloji Ekspertiza Agentliyinə (DEEA) təqdim edilir və ekoloji ekspertiza rəyi verilir.
- Qayda layihəsində transsərhəd SEQ proseduru nəzərdə tutulmamışdır.

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

SEQ-in aparılması qaydası:

Kənd təsərrüfatı, meşəçilik, balıqçılıq, enerji, sənaye, nəqliyyat, tullantıların və suyun idarə olunması, torpaq ehtiyatlarının istifadəsi, turizm və telekommunikasiya sahələri üzrə strateji sənədlərin layihələri;

Ərazi planlaşdırılması sənədlərinin layihələri;

Ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq və konsessiya müqavilələrindən irəli gələn layihələr

fövqəladə hallar, ölkənin müdafiəsi, habelə dövlət maliyyə və büdcə *məsələləri ilə bağlı* strateji sənədlərə SEQ tətbiq edilmir.



Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

SEQ-in aparılması üçün əsas addımlar:

DEEA və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birgə ilkin məsləhətləşmələr və strateji sənəd üzrə potensial təsirlərin həcmnin (dairəsinin) müəyyən olunması

mümkün təsirlərin təhlili və qiymətləndirilməsi və SEQ sənədinin hazırlanması

SEQ sənədinin
tərtib edilməsi

DEEA-ya SEQ sənədinin
təqdim edilməsi və ictimai
dinləmənin keçirilməsi

- Aidiyyəti səalhiyyətil orqanlar və yerli qurumlar tərəfindən ictimai dinləmənin keçirilməsi
- DEEA rəyinin bildirilməsi

- Planlaşdırıcı orqan tərəfindən nəticələr üzrə müvafiq yekun əsaslandırmanın hazırlanması və sənədi təsdiq edən orqana təqdim edilməsi;
- Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yekun qərarın verilməsi;

Yekun qərar



Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

İlkin məsləhətləşmələr və SEQ həcminə dair sənəd

- **İlkin məsləhətləşmə nədir?** - strateji sənədin hazırlıq mərhələsində, sənəd yekunlaşdırılmazdan əvvəl, planlaşdırma niyyətinin açıqlanması və aparılacaq SEQ-in həcmnin əvvəlcədən müəyyənləşdirilməsi məqsədi ilə planlaşdırıcı orqan və ya onun adından ƏMTQ üzrə təşkilat tərəfindən DEEA-ya müraciətdir.
- **Müraciət - ərizədən, ərizəyə əlavə edilən strateji sənəd barədə məlumatdan (və ya layihəsi) və qiymətləndirmə həcminə dair ilkin sənəddən** ibarət olub, yalnız uyğunluğu Agentlik tərəfindən təsdiqlənir
- Həcmə dair sənəd və DEEİ-nin rəyi Agentliyin internet sahifəsində yerləşdirilir və ictimaiyyətə çatdırılır. Bu mərhələdə ictimai dinləmə könüllüdür.

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

SEQ həcminə dair sənədin məzmunu

- planlaşdırıcı orqan və SEQ-i icra edən təşkilat barədə məlumat;
- təklif olunan strateji sənədin məqsədləri və ümumi təsviri (əhatə etdiyi ərazi və ya ərazilər, miqyası, icra şərtləri və resursları);
- təklif olunan strateji sənədin digər mövcud və ya planlaşdırılan strateji sənədlərlə əlaqəsi və uzlaşması barədə məlumat;
- strateji sənəd üzrə təklif edilən alternativlərin (yer, texnoloji seçim, enerji mənbələri və digərləri) qısa təhlili;
- ətraf mühitə gözlənilən potensial təsirlərin həcmi (sxem və ya izahatla) və onların qiymətləndirilməsi üçün təklif olunmuş metodologiyalar;
- normativ istinadlar və qiymətləndirmə üçün məlumat bazası;
- SEQ üzrə məsləhətləşmə üçün müəyyən edilən məsul qurumlar;
- ətraf mühitə və insan sağlamlığı sahəsində qarşıya qoyulan vəzifələr və yarana biləcək problemlər;
- SEQ sənədinin hazırlanmasına cəlb olunacaq ətraf mühit üzrə qiymətləndiricilərdən tələb olunan bilik və bacarıq sahələri.

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

SEQ sənədinin (Hesabatı) məzmunu

- strateji sənədin məzmunu, əsas məqsədləri və onun digər strateji sənədlərlə əlaqəsi;
- strateji sənəd və SEQ üzrə istinad edilən normativ hüquqi baza;
- strateji sənədin beynəlxalq və milli səviyyədə qəbul edilən ətraf mühit, eləcə də insan sağlamlığı və dayanıqlı inkişaf hədəflərinə uyğunluğu;
- strateji sənədin təsir dairəsinə aid edilən ərazidə (ərazilərdə) ətraf mühitin mövcud vəziyyəti;
- strateji sənədin icrası ilə əlaqədar potensial təsir mənbələri və onların ətraf mühitə, insan sağlamlığına mümkün ekoloji təsirləri;
- strateji sənəddə nəzərdə tutulan hədəflər və təkliflər üzrə alternativ variantların seçiminin ekoloji səmərəliliyinin əsaslandırılması;
- potensial ekoloji təsirlərin təhlili, onların qarşısının alınması, azaldılması və yumşaldılması, eləcə də faktiki təsirin monitorinqinin aparılması üçün nəzərdə tutulmuş tədbirləri;
- ictimai dinləmələrin və müzakirələrin nəticələri.

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

İctimai dinləmənin keçirilməsi qaydası

- Planlaşdırıcı orqan SEQ sənədinin layihəsini DEEA-ya təqdim etdikdə, ictimai dinləmənin keçirilmə tarixi, vaxtı və yeri barədə onu məlumatlandırır.
- Sənədlər təqdim edilmədikdə belə, DEEA ictimai dinləmə barədə bu tədbirin keçirilməsinə ən azı 7 (yeddi) iş günü qalmış rəsmi məlumatlandırılır.
- Planlaşdırıcı orqan ictimai dinləmə barədə elanı və SEQ sənədinin layihəsini, görüşün məqsədini, tarixini, yerini, vaxtını, keçirilmə qaydasını, habelə müvafiq sənədlərin əldə olunma yeri barədə məlumatı dinləməyə ən azı 7 (yeddi) iş günü qalmış öz rəsmi internet sahifəsində yerləşdirir, eləcə də digər kütləvi informasiya vasitələri ilə yayır.
- Planlaşdırıcı orqan ictimai dinləməni protokollaşdırır, onun yekun sənədini dinləmədə açıqlanmış əsas fikir, rəy və təkliflərin icmalı formasında hazırlayır və onları SEQ sənədinə əlavə edir.

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

İctimai dinləmənin keçirilməsi məsuliyyəti

- İctimai dinləmə SEQ üzrə fəaliyyətin icrasının nəzərdə tutulduğu inzibati ərazidə **müvafiq yerli səlahiyyətli orqanın və ya bələdiyyə orqanının** nümayəndəsinin **sədrliyi keçirilir.**
- **İctimai dinləmə DEEA-nın**, qiymətləndirməni həyata keçirən ƏMTQ üzrə təşkilatın (ƏMTQ qiymətləndiriciləri ilə), ictimaiyyət nümayəndələrinin, habelə zəruri olduqda ETSN-nin və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin **iştirakı ilə keçirilir.**

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

SEQ Hesabatının DEEA-nə təqdim edilməsi

- “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası” 20 may 2020-ci ildə təsdiq edilmişdir
- SEQ sənədləri (hesabatları) DEEA tərəfindən dövlət ekoloji ekspertizasından keçirilir, ekspertizanın nəticələrindən asılı olaraq ona **dövlət ekoloji ekspertiza rəyi** verilir.
- Rəydə strateji sənədin icrasının ətraf mühitə təsir edə biləcək əsas ekoloji risklərinə dair nəticə və yumşaltma tədbirləri, habelə strateji *sənədin məzmunu, hədəfləri və icrası üzrə təkliflər*, eləcə də strateji sənədin həyata keçirilməsi (layihələndirilməsi) zamanı nəzərə alınması zəruri hesab edilən şərtlər əks olunur.

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

Yekun əsaslandırma və qərar

- Planlaşdırıcı orqan strateji sənədin məzmunu, hədəfləri və icrası ilə əlaqədar təkliflərlə bağlı nəzərə alınan və alınmayan məsələlərə dair **yekun əsaslandırma sənədi** hazırlayır.
- **Yekun əsaslandırmada** - SEQ-in nəticələri və dövlət ekoloji ekspertizasının rəyinə müvafiq strateji sənədin məzmunu, hədəfləri və icrası üzrə planlaşdırıcı orqan tərəfindən razılaşdırılmayan və razılaşdırılan məsələlər əks olunur.
- **Yekun qərar** – Azərbaycan Respublikası Prezidenti və ya Azərbaycan Respublikası Nazirlər Kabineti verir. Strateji sənədin son layihəsi müvafiq rəy əsasında planlaşdırıcı orqan tərəfindən yekunlaşdırılır və həmin məsələlər sənədi təsdiq edən yekun qərarında öz əksini tapır.

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

SEQ nəticələri barədə məlumatlandırma

- Azərbaycan Respublikası Prezidenti və ya Nazirlər Kabinetinin aidiyyəti üzrə strateji sənədi təsdiqindən sonra yekun qərar planlaşdırıcı orqan tərəfindən strateji sənəd üzrə məsləhətləşmə aparılmış aidiyyəti quruma (və ya qurumlara) çatdırılır və məlumat üçün ictimaiyyətə təqdim olunur
- Planlaşdırıcı orqan strateji sənəd təsdiq edildikdən sonra qəbul edilən yekun nəticələri SEQ üzrə nəticələr və ekoloji ekspertizanın rəyi daxil olmaqla ümumiləşdirərək elektron səhifədə yerləşdirir (SEQ hesabatına əlavə kimi) və bu barədə DEEA-nı yazılı məlumatlandırır.

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

SEQ nəticələrinin monitorinqi

- SEQ-in nəticələri sifarişçi tərəfindən strateji sənəd üzrə nəzərdə tutulan fəaliyyətlərin layihələndirilməsi zamanı nəzərə alınır, SEQ-in nəticələri ƏMTQ sənədində əks etdirilir;
- SEQ nəticələrinin icrası DEEA tərəfindən strateji sənədlər üzrə nəzərdə tutulan fəaliyyətlərin layihələndirmə mərhələsində, ƏMTQ sənədlərinin ekspertizası zamanı izlənilir və uyğunluq təhlil edilir;
- Habelə öz səlahiyyətləri çərçivəsində planlaşdırıcı orqan və (və ya) məsləhətləşmələrə cəlb edilən dövlət orqanları və qurumları, digər maraqlı təşkilatlar, eləcə də vətəndaş cəmiyyətləri institutları və ictimaiyyət tərəfindən izlənilir.

Action implemented by:





Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

Diqqətinizə görə təşəkkür edirik!

Action implemented by:

